

Ölkəmizdə həyata keçirilən elm siyasəti Naxçıvan Muxtar Respublikasında yüksək səviyyədə dəstəklənir, elm sahəsində çalışınlara qayğı göstərilir, əsası 17 il əvvəl Heydər Əliyev tərəfindən qoyulan AMEA-nın Naxçıvan Böləməsi dövlətin daim diqqəti əhatəsindədir. Muxtar respublikada bütün sahələr kimi elm ocağının da səmərəli fəaliyyəti üçün ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir, Bölmənin maddi-texniki bazası gücləndirilir, əməkdaşlar üçün gözəl iş şəraitini yaradılır. Ötən illər ərzində Rəyasət Heyəti və elmi-tədqiqat institutları üçün müasir tələblərə cavab verən üç mərtəbəli bina ayrılib, Batabant Astrofizika Rəsədxananın Batabant stansiyası və Bioreşurslar İnstitutunun "Nəbatat Bağı"nın, Ordubadin Aşağı Əylis kəndində həmin institutun "Biokimyəvi tədqiqatlar laboratoriyası" üçün inzibati binalar tikilib istifadəyə verilib. Bölmənin nəzdində müasir avadanlıqlarla təchiz olunan "Tusi" nəşriyyatı, Yaşıl aptek, "Arxeologiya və Etnoqrafiya muzeyi", Distant Təhsil Mərkəzi, İnformasiya Kommunikasiya Texnologiyaları otağı yaradılıb, Seysmoloji Xidmət Mərkəzi zəruri müasir avadanlıqlar və proqram təminatı ilə təchiz olunub. "Nəbatat bağı"nın ərazisi işıqlandırma sistemi, "Ultra Sera" ailəsinə məxsus son texnologiyaya malik istilikxana qurulub. Bölmənin Elektron Kitabxanasında 12 terabayt yaddaşı olan əsas və ehəziyat server quraşdırılıb, elektron oxu zali istifadəyə verilib.

AMEA-nın Naxçıvan Böləməsinin maddi-texniki bazası möhkəmləndirilir. Belə ki, ötən illər ərzində elmi-tədqiqat işlərinin daha da yaxşılaşdırmaq məqsədi ilə zəruri cihaz və avadanlıqların təmiri və təkmilləşdirilməsi işləri davam etdirilib. Ayrı-ayrı struktur bölmələr kompüter və avadanlıqları ilə təmin olunub, əməkdaşlara internet şəbəkəsinə mütəmadi qoşulmaq imkanı yaradılıb, müxtəlif elmi-tədqiqat laboratoriyaları üçün kimyəvi reaktivlər alınıb. Yalnız carri ilin iyul ayında 18 ədəd kompüter, 18 ədəd printer, skaner, "Tusi" nəşriyyatının çap keyfiyyətini yaxşılaşdırmaq üçün 9 ədəd toner, Bioreşurslar İnstitutu üçün minik avtomobili alınıb.

Elm adamlarına yaradılan şərait, göstərilən qayğı bunlarla bitmir. Dövlətin dəstəyi ilə hər il tədqiqatçıların elmi ezamiyyələrə göndərilməsi, çöl-tədqiqat işləri ilə bağlı mikroavtobusun kollektivin istifadəsinə verilməsi, xeyli sayda qiymətli arxiv materiallarının surətlərinin Bölmənin Mərkəzi Elmi Arxivində toplanaraq elmi işçilərin ixtiyarında olması, muxtar respublika ərazisində elmi ekspedisiyaların aparılması üçün ayrılan vəsaitlər və digər bu kimi görülən işlər, həyata keçirilən tədbirlər bu sahəye mühüm əhəmiyyət verilməsi ilə yanaşı qeyd etdiyimiz qayığının təkzib olunmaz nümunəlidiridir.

Bölmənin elmi işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması, əmək haqlarının artırılması, elmi əhəmiyyəti ilə seçilən əsərlərin dövlət mükafatına layiq görülməsi kimi tədbirlər elmə və elm adamlarına verilən yüksək dəyərin əyani göstəricisidir. Öz fəaliyyəti ilə fərqlənən Bölmə əməkdaşlarının fəxri adalarla, medallarla təltif edilməsi göstərir ki, elm adamlarına qayğı davamlı və sistemlidir.

Diyarımızın bütün sahələri kimi, bu gün elmimiz də inkişaf mərhələsini yaşayır. Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvanın tarixini, maddi və mənəvi mədəniyyətini, təbii sərvətlərini, bitki, heyvanat aləmini və digər sahələrini hərtərəfli tədqiq et-

məyi qarşısına məqsəd qoyan Naxçıvan Böləməsinin elmi və təşkilati fəaliyyətində görülən işlərə gəlincə isə, bu elm ocağında 2003 -2019-cu illər ərzində elmi istiqamətlər müəyyən olunan müvafiq profillərə uyğun tədqiqat işləri aparılıb, ciddi elmi nəticələr və çoxsaylı elmi əsərlər ortaya qoyulub.

Ötən illərə nəzər salsaq gərək ki, muxtar respublikanın davamlı uğurlarına öz səmərəli elmi fəaliyyəti ilə layiqli töhfələr verən Bölmə əməkdaşları tərəfindən plan işindən əlavə ola-

si çap olunub. Əsərlərdən 18 monoqrafiya, 18 kitab, 1709 məqalə və konfrans materialı, 67 tezis xaricdə işıq üzü görüb, 28 patent alınıb, 166 mühüm elmi nəticə əldə edilib. Bundan başqa, Bölmə əməkdaşları Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkışafı Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Fundamental Tədqiqatlar Fondu, Ümumdünya Təbiəti Mühafizə Fonduñun elmin müxtəlif istiqamətləri üzrə keçirdiyi 19-qrant müsabiqələrində iştirak edərək 19-u respublika

iyası laboratoriyasında palçığın kimyəvi analizi aparılıb, qatlaşdırılma, qurudulma metodikası, texniki şərtləri hazırlanıb, həm krem, həm də quru toz formasında qablaşdırıllaraq satış üçün əczaxanalaraya göndərilib. Həmçinin, Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraitini yaradılıb, eyni zamanda Bilev zey süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb, qabili gili əsasında yuyucu tozu hazırlanıb. Naxçıvan Muxtar Respublikası ərazisində yem, dərman, efir yağı, boyaq əhəmiyyətli, bəzək-bağçılıq üçün yararlı, bal verən, yeyilən yabanı qida bitkiləri, aşı madələi, lifli, kitrəli, qlükozidli, alkaloidli, saponinli, flavnoidli, vitaminli, kosmetik və digər olmaqla, ümumiyyətdə 132 faydalı bitki qrupu müəyyən edilib. Bioreşurslar İnstitutunun laboratoriyasında steril şəraitdə qurudulan dərman bitkilərdən qarışıqların hazırlanması üçün sertifikatlar alınıb. Dərman bitkilərindən xüsusi seçilmiş reseptlərə əsasən qarışıqlar hazırlanaraq qablaşdırılıb. Bölmənin "Yaşıl aptek"inə, eyni zamanda muxtar respublikada fəaliyyət göstərən digər əczaxanalara göndərilib.

Fəaliyyətləri dövründə Bölmə əməkdaşları Türkiye, Fransa, Almaniya, Misir, Avstriya, Pakistan, Qazaxistan, Türkmenistan, Macarıstan, İran, Gürcüstan, Yaponiya, Rusiya, Ukrayna və başqa ölkələrdə keçirilən beynəlxalq elmi konfrans, konqres və simpoziumlarda elmin aktual problemlərinə dair məruzələrlə çıxış ediblər. Bölmədə özü də bir sıra aktual mövzulara həsr olunan beynəlxalq simpozium və konfranslar keçirib və həmin tədbirlərdə xarici ölkələrdə öz araşdırılmaları ilə elm aləmində tanınan tədqiqatçılar iştirak ediblər. Türkiye, İran, Rusiya, Fransa, ABŞ, Hollanda, Portuqaliya və digər ölkələrin tanınmış simaları bölmənin qonağı olub, burada bölmə və bölmənin nəzdindəki institutlarda görülən işlərlə yaxından tanış ediblər.

(Davamı 8-ci səhifədə)

Geniş imkanlar



raq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tövsiyəsi və qayğısı ile 2 cildlik "Naxçıvan Ensiklopediyası", Azərbaycan və ingilis dillərində "Naxçıvan abidələri Ensiklopediyası", 3 cildlik "Naxçıvan tarixi", "Naxçıvanın tarixi atlası", "Naxçıvan teatrının salnaməsi", 3 cildlik "Naxçıvan folkloru antologiyası", 2 cildlik "Naxçıvan Muxtar Respublikasının Qırmızı Kitabı", "Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası", "Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri", Azərbaycan, ingilis və rus dillərində "Dədə Qorqud yurdu - Naxçıvan" tarixi-coğrafi və etnoqrafik atlas", 2 cildlik "Naxçıvan coğrafiyası" və digər fundamental elmi əsərlər nəşr edilib. Ümumiyyətdə bölmənin fəaliyyəti dövründə əməkdaşların 208 monoqrafiyası, 200 kitabi, 8034 elmi məqaləsi və konfrans materialı, 209 tezisi, 48 bukleti, 26 metodik vəsaiti, 21 xəritə olmaqla 6 kitabça, 5 tövsiyə-

və 4-ü beynəlxalq səviyyəli olmaqla 23 qrant layihəsinin qalibi olublar.

Bölmə əməkdaşları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədriinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında "6 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən muxtar respublika ərazisində təşkil olunan, o cümlədən beynəlxalq ekspedisiyalarda xeyli sayda qiymətli materiallar əldə olunub. Bundan əlavə, 2013-cü ildə Ali Məclis Sədrinin dəstəyi ilə Bölmədə yerli arxeoloji ekspedisiya qrupu yaradılıb ki, həmin ekspedisiya üzvlərinin ərazidə apardığı arxeoloji qazıntılarının nəticələrini işıqlandıran elmi əsərlər hazırlanıb çap etdirilib.

Ali Məclis Sədrinin "Şorsu" müalicəvi palçığının hazırlanması ilə bağlı digər tapşırıqına əsasən, bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xam-malın kimyası və texnolog-

Geniş imkanlar

(Əvvəli 6-ci səhifədə)

Bu gün bölmə Türkiyənin İstanbul, Ankara, Ərzurum, İğdır universitetləri, İranın Təbriz Dövlət Universiteti, Təbriz Milli Kitabxanası, Rusiya Federasiyasının Elmlər Akademiyası, Moskva Dövlət, Tomsk universitetləri, Yer Maqnetizmi, Krim Astrofizika Rəsədxanası, Ümumdünya Təbiəti Mühafizə Fondu, Gürcüstan Respublikası Batumi Botanika Bağı, ABŞ-ın, Fransanın və digər xarici ölkələrin elmi müəssisələri ilə yaxından əməkdaşlıq edir.

Ötən dövr ərzində bir sıra xarici ölkələrin yüksək reytingli elmi jurnallarında əməkdaşların elmi məqalələri çap edilib. Respublikamızın hüdudlarından kənarda da tanınan və xarici tədqiqatçılar tərəfindən elmi əsərlərindən istifadə olunan alımlarımızın uğurlu nailiyyətlərinin beynəlxalq səviyyədə qəbul edilməsinin nə-

ticəsidir ki, iki nəfər əməkdaş Rusiya Təbiətşünaslıq Akademiyasının professoru, bir nəfər "Elmin qızıl fondu" milli programı çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının "Əməkdar elm və texnika xadimi" fəxri adına və Beynəlxalq Birleşmiş Elmlər Akademiyasının üzvü diplomuna layiq görülüb. Bir nəfər əməkdaş Ümumdünya Təbiəti Mühafizə Fonduun Asiya Birliyinin Fəxri fermanına layiq görülüb, bir nəfər İngiltərənin Kembrid Skolars Pablişinq nəşriyyatının "Qeyri üzvü kimya" jurnalının məsləhətçi redaksiya heyətinin üzvü, Çinin Hangzhou şəhərində keçirilən "Ətraf mühit və geoelm" beynəlxalq konfransına rəyçi və Beynəlxalq Seolit Assosiasiyasına üzv seçilib. Daha bir nəfər əməkdaş isə Goy mexanikası sahəsindəki nailiyyətlərinə görə Amerika Astronomiya və Astrofizika kimi nüfuzlu beynəlxalq jurnalın redaksiya heyətinə üzv və rəyçi seçilib.

Qürur doğuran haldır ki, əməkdaşlar

tərəfindən hazırlanan "Təbii suların geo-kimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri" adlı kitab 38-ci Beynəlxalq Luvr kitab sərgisinin "Qızıl medalı"na və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Moskva Təhsil sərgisinin diplomuna, eyni zamanda "Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit" adlı kitab isə Rusyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi Yarmarkasında elmin və təhsilin inkişafında əhəmiyyətinə görə Təşkilat Komitəsinin "Qızıl medal" mükafatına layiq görüb.

Heç şübhə yoxdur ki, Bölmə əməkdaşları bundan sonra da əməli işləri ilə qarşidakı vəzifələri yerinə yetirmək və ölkə elminin inkişafına layiqli töhfələr vermək üçün səylə çalışırlar.

Türkənə Baylərli
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsinin əməkdaşı